

BALANS HESABATI
A. AKTİVLƏR

(min manatla)

Aktivlərin maddələri	Cəmi
1. Nağd vəsaitlər (banknotlar və sikkələr, yolda, bankomatlarda və mübadilə şəbələrində olan nağd vəsaitlər daxil olmaqla), cəmi	12,957.26
2. Mərkəzi Bankda müxbir hesab, cəmi	61,324.06
3. "Nostro" hesabları (başqa banklardakı müxbir hesabları), cəmi	1,716.38
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 gündək olan kreditlər), cəmi	21,590.00
5. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər, cəmi	33,717.46
6. Əks REPO əməliyyatları üzrə	-
7. Qiymətli kağızlar, cəmi	12,044.84
8. Banklara kreditlər (5-ci sətir üzrə banklararası qısamüddətli maliyyə alətləri istisna olmaqla), cəmi	7,000.00
8.1 Banklara xalis kreditlər, cəmi	7,000.00
9. Digər maliyyə institutlarına kreditlər, cəmi	13,281.11
9.1 Digər maliyyə institutlarına xalis kreditlər, cəmi	11,848.31
10. Müştərilərə verilən kreditlər	260,245.19
10.1 (çıx) Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	55,186.38
10.2 Xalis kreditlər (sətir 10 çıx sətir 10.1)	205,058.81
11. Könəlmə çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər, cəmi	9,627.22
12. Bank işində istifadə olunmayan daşınmaz əmlak (ehtiyatlar çıxılmaqla), cəmi	3,682.48
13. İcmallaşmamış törəmə təsərrüfat cəmiyyətlərdə iştirak (50%+1 səs hüququ verən səhm və ya başqa formada törəməsdirsə), cəmi	-
14. Digər təsərrüfat cəmiyyətlərində iştirak (50%-dən az), cəmi	-
15. Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər	3,143.82
16. Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	-
17. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla)	39,242.71
18. Cəmi aktivlər	422,953.34

B. ÖHDƏLİKLƏR

(min manatla)

Öhdəliklərin maddələri	Cəmi
1	2
1. Depozitlər (banklar və digər maliyyə institutları istisna olmaqla), cəmi	227,245.35
2. Mərkəzi Bankın banka qarşı tələbləri, cəmi	27,200.00
3. Digər bankların tələbləri ("Loro" hesabları), cəmi	3.67
4. REPO əməliyyatları üzrə	-
5. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 gündək olan kreditlər), cəmi	-
6. Bankların və digər maliyyə institutlarının (3-cü və 5-ci sətirlər istisna edilməklə) depozitləri, cəmi	12,539.47
7. Bankların kreditləri (7 gündən artıq olan müddətə), cəmi	-
8. Banklar istisna olmaqla, digər maliyyə institutlarının kreditləri, cəmi	69,890.22
9. Mərkəzi idarəetmə orqanlarının depozitləri və kreditləri	-
10. Bələdiyyələrin depozitləri və kreditləri	-
11. Bankın öz ehtiyacları üçün aldığı ipoteka kreditləri	-
12. Bank tərəfindən buraxılmış qiymətli kağızlar	8,500.00
13. Digər passivlər	8,496.24
14. Cəmi öhdəliklər	353,874.95

C. KAPİTAL

C. KAPİTAL	Cəmi
------------	------

1	2
15. Xüsusi kapital, <i>cəmi</i>	66,435.77
16. Ümumi ehtiyatlar, <i>cəmi</i>	2,642.62
17. Cəmi kapital	69,078.40
18. Cəmi öhdəliklər və kapital	422,953.34

